

*Müdaxiləni zərərdən əvvəl
aşkar edin*



Sadəlik, etibarlılıq, möhkəmlik

Baza şəbəkə stansiyaları meydançalarının mühafizəsi üçün Videofied həllinin üstünlükləri



Aparat
hissəsinin
sadəliyi




Həm səyyar meydançada, həm də mərkəzdə aparat hissəsinin sadəliyi nəticəsində sistem istismara çox davamlıdır. Bir qayda olaraq, ilk növbədə sıradan çıxan hərəkət edən elementlər (fokus məsafəsi dəyişən obyektivlər, termostatlar, sərt yaddaş diskləri), habelə donu bilən proqram təminatı səyyar meydançada yoxdur. Eyni zamanda Mərkəzdə də çoxsaylı video axınının qəbulu, emalı və saxlanması üçün hesablama aparat-proqram vasitələrinə zərurət yaranmır.

Enerji dən
asılılığın
olmaması




Enerjinin olmadığı (kəsildiyi) hallarda 3 ilə qədər fasiləsiz işləməni təmin edir

Məlumatların
çatdırılması
kanallarının
ehtiyatda
saxlanması




İnformasiya çatdırılmasının iki müstəqil kanalı – Ethernet və GPRS-in istifadə olunması hesabına əlaqə kanalı ehtiyatının saxlanması əsas kanalın itməsi zamanı avtomatik olaraq radiointerfeysə keçməyə imkan verir və qəza şəraitlərində məlumatın çatdırılmasını təmin edir. Şəraitdən asılı olaraq, ehtiyat qismində yənəsi şanların və ya digər operatorların şanlarının GPRS örtüyü istifadə oluna bilər. Bundan əlavə olaraq, dayanıqlılığı gücləndirmək üçün Ethernet kanalında da ehtiyat mübadilə yolu nəzərdə tutulur – yəni panel təhlükə halında həyəcan məlumatını əvvəlcə əsas Frontel serverinə göndərir, o əlçatan olmadıqda isə məlumatı ehtiyat serverə yönəldir. Hər iki serverin IP ünvanları köklənmə zamanı paneldə təyin edilir.

Rabitə
kanallarının
genişliyinə
xüsusi tələbin
olmaması



Meydançalar və mərkəz arasında müəyyən kanal tutumu saxlanılmasına zərurət yoxdur, məlumatların çatdırılması üçün 150Kb/s sürət kifayət edir.



Dayanaqlılıq

Baza şəbəkə stansiyaları meydançalarının mühafizəsi üçün Videofied həllinin üstünlükləri



Operatorun mexaniki hərəkətlərini azaldır



Mühafizə üçün işə salma və mühafizədən çıxarma meydançaya daxil olmağa icazə verilmiş şəxslər tərəfindən həyata keçirilir. Bu, mərkəzin operatorunu izafi fiziki hərəkətlərdən, xüsusən də meydançalara xidmətin pik saatlarında, azad edir.

Sorğu ilə video



Operatorun sorğusu ilə video faylların, habelə aktual video axınının əldə edilməsi.

Elektrik təchizatına nəzarət




Meydançada enerji təchizatının mövcudluğunun daim nəzarətdə saxlanması və onun kəsilməsi/bərpa olunması barədə məlumat verilməsi.

Operatorun hərəkətlərinin qeydiyyatı



Hər bir həyəcan signalı zamanı Mərkəzin interfeysi operatorndan gördüyü tədbirlərin qeyd olunmasını tələb edir.

Gəlib-gedənlərin eyniləşdirilməsi və qeydiyyatı



Hər meydançaya icazə verilmiş şəxslərin gəliş-gediş jurnalını avtomatik olaraq yaratmağa imkan verir.





Əlaqə:

Tel.: (012) 496-00-56

Mob.: (051) 237-08-09

Web: www.aasecurity.az

Ünvan: Əhməd bəy Ağaoğlu, 24B

